

Risklərin idarə edilməsi

2026 - II rüb

atb

likvidlik gap

A. Aktivlər	Ani	1 - 7 gün	8 -30 gün	1 - 3 ay	3 - 6 ay	6 - 9 ay	9 - 12 ay	1 - 2 il	2 - 5 il	5 ildən çox	Cəmi
1. Nağd vəsaitlər (seyflərdə, bankomatlarda, valyuta mübadiləsi şöbələrində, yolda)	31.092	-	-	-	-	-	-	-	-	-	31.092
2. AMB-na olan tələblər (məcburi ehtiyat fondu və ya müxbir hesabları)	9.153	-	-	-	-	-	-	-	-	164.374	173.528
3. "Nostro" hesabları	11.171	-	-	-	-	-	-	-	-	1.609	12.780
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 günədək olanlar)	-	705.619	-	-	-	-	-	-	-	-	705.619
5. Banklar daxil da olmaqla, maliyyə institutlarına depozitlər, cəmi	-	-	-	14.450	10.200	-	-	-	-	-	24.650
a) Rezident maliyyə institutlarına	-	-	-	5.100	-	-	-	-	-	-	5.100
a1) müddəti çatmamış depozitlər	-	-	-	5.100	-	-	-	-	-	-	5.100
a2) qaytarılma müddəti bitmiş depozitlər	-	-	-	-	-	-	-	-	-	-	-
b) Qeyri-rezident maliyyə institutlarına	-	-	-	9.350	10.200	-	-	-	-	-	19.550
b1) müddəti çatmamış depozitlər	-	-	-	9.350	10.200	-	-	-	-	-	19.550
b2) qaytarılma müddəti bitmiş depozitlər	-	-	-	-	-	-	-	-	-	-	-
6. Əks REPO əməliyyatları üzrə	-	-	-	-	-	-	-	-	-	-	-
7. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla qiymətli kağızlara investisiyalar	-	19.703	12.976	17.134	13.991	12.715	31.961	66.464	32.134	-	207.078
8. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla ticarət üçün qiymətli kağızlar	-	-	-	-	-	-	-	-	-	-	-
9. 4-cü sətir üzrə banklararası bazarın qısamüddətli maliyyə alətləri istisna olmaqla, banklara kreditlər	-	-	-	(58)	1.758	-	6.800	-	-	-	8.500
a) cari kreditlər	-	-	-	(58)	1.758	-	6.800	-	-	-	8.500
a1) Rezident banklara	-	-	-	-	-	-	-	-	-	-	-
a2) Qeyri-rezident banklara	-	-	-	(58)	1.758	-	6.800	-	-	-	8.500
b) vaxtı keçmiş kreditlər	-	-	-	-	-	-	-	-	-	-	-
b1) Rezident banklara	-	-	-	-	-	-	-	-	-	-	-
b2) Qeyri-rezident banklara	-	-	-	-	-	-	-	-	-	-	-
10. 4-cü sətir üzrə qısamüddətli maliyyə alətləri istisna olmaqla, digər maliyyə institutlarına kreditlər	-	-	-	-	-	-	-	-	-	-	-
a) cari kreditlər	-	-	-	-	-	-	-	-	-	-	-
a1) Rezident	-	-	-	-	-	-	-	-	-	-	-
a2) Qeyri-rezident	-	-	-	-	-	-	-	-	-	-	-
b) vaxtı keçmiş kreditlər	-	-	-	-	-	-	-	-	-	-	-
b1)Rezident	-	-	-	-	-	-	-	-	-	-	-
b2) Qeyri-rezident	-	-	-	-	-	-	-	-	-	-	-
11. Müştərilərə verilən kreditlər	40	1.635	11.770	34.859	66.819	62.329	69.203	175.062	211.841	194.624	828.184
a) cari kreditlər	40	1.635	11.770	34.859	66.819	62.329	69.203	175.062	211.841	174.370	807.930
b) vaxtı keçmiş kreditlər	-	-	-	-	-	-	-	-	-	20.254	20.254
12. Amortizasiya çıxılmaqla əsas vəsaitlər (bank işində istifadə olunmayan əsas vəsaitlər daxil olmaqla)	-	-	-	-	-	-	-	-	-	15.657	15.657
13. İcmallaşmamış şirkətlərdə investisiyalar və maliyyə iştirakı	-	-	-	-	-	-	-	-	-	-	-
14. Qeyri-maddi aktivlər	-	-	-	-	-	-	-	-	-	6.071	6.071
15. Digər aktivlər	-	-	13.196	2.521	17.042	-	-	19.052	-	-	51.811
16. (Çıx) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar	-	-	-	-	-	-	-	-	-	16.702	16.702
17. Cəmi aktivlər	51.456	726.957	37.942	68.906	109.811	75.044	107.964	260.578	243.975	365.635	2.048.267

likvidlik gap

B. Öhdəliklər və kapital	Ani	1 - 7 gün	8 -30 gün	1 - 3 ay	3 - 6 ay	6 - 9 ay	9 - 12 ay	1 - 2 il	2 - 5 il	5 ildən çox	Cəmi
1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla), cəmi	1,006,973	44,710	30,254	27,203	158,503	28,230	16,021	35,077	142,604		1,489,575
a) fiziki şəxslərin tələbli depozitlər	135,551	-	-	-	-	-	-	-	-		135,551
b) hüquqi şəxslərin tələbli depozitləri (bütün cari (qeyri-bank maliyyə institutlarının cari hesabları da daxil olmaqla) və çek hesabları daxil olmaqla)	871,422	-	-	-	-	-	-	-	-		871,422
c) qaytarılma vaxtı bitməmiş fiziki şəxslərin müddətli depozitlər	-	60	7,054	6,120	11,903	19,430	10,021	20,200	10,141		84,929
d) qaytarılma vaxtı bitməmiş hüquqi şəxslərin müddətli depozitlər	-	44,650	23,200	21,083	146,600	8,800	6,000	14,877	132,463		397,672
e) qaytarılma müddəti bitmiş fiziki şəxslərin müddətli depozitlər	-	-	-	-	-	-	-	-	-		-
f) qaytarılma müddəti bitmiş hüquqi şəxslərin müddətli depozitlər	-	-	-	-	-	-	-	-	-		-
2. AMB-nin kreditləri	-	-	-	-	-	-	-	-	-	-	-
3. "Loro" hesabları (bankların müxbir hesabları)	93,120	-	-	-	-	-	-	-	-	-	93,120
a) Rezident bankların	11,137	-	-	-	-	-	-	-	-	-	11,137
b) Qeyri-rezident bankların	81,983	-	-	-	-	-	-	-	-	-	81,983
4. REPO əməliyyatları üzrə	-	-	-	-	-	-	-	-	-	-	-
5. Banklararası bazarın qazanılmış qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 günədək olanlar)	-	-	-	-	-	-	-	-	-	-	-
6. Bankların və digər maliyyə institutların depozitləri	-	66,640	-	1,700	-	-	2,000	2,500	9,000	-	81,840
a) Rezident maliyyə institutları	-	66,640	-	1,700	-	-	2,000	2,500	9,000	-	81,840
b) Qeyri-rezident maliyyə institutları	-	-	-	-	-	-	-	-	-	-	-
7. Banklardan alınmış kreditlər (7 gündən artıq müddətli olanlar)	-	-	-	-	-	-	-	-	-	-	-
a) Rezident banklar	-	-	-	-	-	-	-	-	-	-	-
b) Qeyri-rezident banklar	-	-	-	-	-	-	-	-	-	-	-
8. Beynəlxalq təşkilatlar daxil olmaqla, digər maliyyə institutlarından alınmış kreditlər	-	-	-	6	39	-	400	1,032	401	214,095	215,973
9. Mərkəzi idarəetmə orqanlarının kreditləri və depozitləri	-	-	-	-	-	-	-	-	-	-	-
10. Bələdiyyələrin kreditləri və depozitləri	-	-	-	-	-	-	-	-	-	-	-
11. Öz ehtiyatları üçün bank tərəfindən alınmış ipoteka kreditləri	-	-	-	-	-	-	-	-	-	-	-
12. Ödəmə müddətli imtiyazlı səhmlər daxil olmaqla, bank tərəfindən buraxılmış subordinasiyalı borc və sair bu qəbildən olan borc öhdəlikləri	-	-	-	-	-	-	-	-	-	-	-
13. Digər passivlər	-	-	587	34,437	-	-	4,284	-	-	-	39,309
14. Kapital	-	-	-	-	-	-	-	-	-	128,452	128,452
15. Cəmi passivlər (öhdəliklər üstəgəl kapital)	1,100,093	111,350	30,841	63,347	158,541	28,230	22,705	38,609	152,005	342,546	2,048,267

Likvidlik "Qəp"i	(1,048,637)	615,607	7,100	5,560	(48,730)	46,814	85,259	221,969	91,970	23,088
------------------	-------------	---------	-------	-------	----------	--------	--------	---------	--------	--------

likvidlik gap XV

A. Aktivlər	Ani	1 - 7 gün	8 -30 gün	1 - 3 ay	3 - 6 ay	6 - 9 ay	9 - 12 ay	1 - 2 il	2 - 5 il	5 ildən çox	Cəmi
1. Nağd vəsaitlər (seyflərdə, bankomatlarda, valyuta mübadiləsi şöbələrində, yolda)	11,025	-	-	-	-	-	-	-	-	-	11,025
2. AMB-na olan tələblər (məcburi ehtiyat fondu və ya müxbir hesabları)	(555)	-	-	-	-	-	-	-	-	90,101	89,546
3. "Nostro" hesabları	11,139	-	-	-	-	-	-	-	-	1,609	12,748
a) Rezident banklara	5,947	-	-	-	-	-	-	-	-	-	5,947
b) Qeyri-rezident banklara	5,192	-	-	-	-	-	-	-	-	1,609	6,802
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 günədək olanlar)	-	448,119	-	-	-	-	-	-	-	-	448,119
5. Banklar daxil da olmaqla, maliyyə institutlarına depozitlər, cəmi	-	-	-	14,450	10,200	-	-	-	-	-	24,650
a) Rezident maliyyə institutlarına	-	-	-	5,100	-	-	-	-	-	-	5,100
a1) müddəti çatmamış depozitlər	-	-	-	5,100	-	-	-	-	-	-	5,100
a2) qaytarılma müddəti bitmiş depozitlər	-	-	-	-	-	-	-	-	-	-	-
b) Qeyri-rezident maliyyə institutlarına	-	-	-	9,350	10,200	-	-	-	-	-	19,550
b1) müddəti çatmamış depozitlər	-	-	-	9,350	10,200	-	-	-	-	-	19,550
b2) qaytarılma müddəti bitmiş depozitlər	-	-	-	-	-	-	-	-	-	-	-
6. Əks REPO əməliyyatları üzrə	-	-	-	-	-	-	-	-	-	-	-
7. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla qiymətli kağızlara investisiyalar	-	-	8,028	4,240	11,634	5,703	12,867	32,331	18,469	-	93,272
8. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla ticarət üçün qiymətli kağızlar	-	-	-	-	-	-	-	-	-	-	-
9. 4-cü sətir üzrə banklararası bazarın qısamüddətli maliyyə alətləri istisna olmaqla, banklara kreditlər	-	-	-	-	1,700	-	6,800	-	-	-	8,500
a) cari kreditlər	-	-	-	-	1,700	-	6,800	-	-	-	8,500
a1) Rezident banklara	-	-	-	-	-	-	-	-	-	-	-
a2) Qeyri-rezident banklara	-	-	-	-	1,700	-	6,800	-	-	-	8,500
b) vaxtı keçmiş kreditlər	-	-	-	-	-	-	-	-	-	-	-
b1) Rezident banklara	-	-	-	-	-	-	-	-	-	-	-
b2) Qeyri-rezident banklara	-	-	-	-	-	-	-	-	-	-	-
10. 4-cü sətir üzrə qısamüddətli maliyyə alətləri istisna olmaqla, digər maliyyə institutlarına kreditlər	-	-	-	-	-	-	-	-	-	-	-
a) cari kreditlər	-	-	-	-	-	-	-	-	-	-	-
a1) Rezident	-	-	-	-	-	-	-	-	-	-	-
a2) Qeyri-rezident	-	-	-	-	-	-	-	-	-	-	-
b) vaxtı keçmiş kreditlər	-	-	-	-	-	-	-	-	-	-	-
b1) Rezident	-	-	-	-	-	-	-	-	-	-	-
b2) Qeyri-rezident	-	-	-	-	-	-	-	-	-	-	-
11. Müştərilərə verilən kreditlər	-	-	-	522	19,042	14,690	27,399	41,205	39,848	2	142,708
a) cari kreditlər	-	-	-	522	19,042	14,690	27,399	41,205	39,848	-	142,707
b) vaxtı keçmiş kreditlər	-	-	-	-	-	-	-	-	-	2	2
12. Amortizasiya çıxılmaqla əsas vəsaitlər (bank işində istifadə olunmayan əsas vəsaitlər daxil olmaqla)	-	-	-	-	-	-	-	-	-	-	-
13. İcmallaşmamış şirkətlərdə investisiyalar və maliyyə iştirakı	-	-	-	-	-	-	-	-	-	-	-
14. Qeyri-maddi aktivlər	-	-	-	-	-	-	-	-	-	-	-
15. Digər aktivlər	-	-	6,519	-	1,767	-	-	0	-	-	8,286
16. (çıx) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar	-	-	-	-	-	-	-	-	-	1,788	1,788
17. Cəmi aktivlər	21,608	448,119	14,547	19,212	44,343	20,393	47,066	73,537	58,317	89,925	837,067

likvidlik gap XV

B. Öhdəliklər və kapital	Anı	1 - 7 gün	8 -30 gün	1 - 3 ay	3 - 6 ay	6 - 9 ay	9 - 12 ay	1 - 2 il	2 - 5 il	5 ildən çox	Cəmi
1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla), cəmi	524,928	-	1,367	2,560	500	15,722	600	340	132,463		678,479
a) fiziki şəxslərin tələbli depozitlər	52,126	-	-	-	-	-	-	-	-		52,126
b) hüquqi şəxslərin tələbli depozitləri (bütün cari (qeyri-bank maliyyə institutlarının cari hesabları da daxil olmaqla) və çek hesabları daxil olmaqla)	472,803	-	-	-	-	-	-	-	-		472,803
c) qaytarılma vaxtı bitməmiş fiziki şəxslərin müddətli depozitlər	-	-	1,367	2,560	500	15,722	600	340	-		21,088
d) qaytarılma vaxtı bitməmiş hüquqi şəxslərin müddətli depozitlər	-	-	-	-	-	-	-	-	132,463		132,463
e) qaytarılma müddəti bitmiş fiziki şəxslərin müddətli depozitlər	-	-	-	-	-	-	-	-	-		-
f) qaytarılma müddəti bitmiş hüquqi şəxslərin müddətli depozitlər	-	-	-	-	-	-	-	-	-		-
2. AMB-nin kreditləri	-	-	-	-	-	-	-	-	-	-	-
3. "Loro" hesabları (bankların müxbir hesabları)	88,967	-	-	-	-	-	-	-	-	-	88,967
a) Rezident bankların	11,137	-	-	-	-	-	-	-	-	-	11,137
b) Qeyri-rezident bankların	77,830	-	-	-	-	-	-	-	-	-	77,830
4. REPO əməliyyatları üzrə	-	-	-	-	-	-	-	-	-	-	-
5. Banklararası bazarın qazanılmış qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 günədək olanlar)	-	-	-	-	-	-	-	-	-	-	-
6. Bankların və digər maliyyə institutların depozitləri	-	66,640	-	1,700	-	-	-	-	-	-	68,340
a) Rezident maliyyə institutları	-	66,640	-	1,700	-	-	-	-	-	-	68,340
b) Qeyri-rezident maliyyə institutları	-	-	-	-	-	-	-	-	-	-	-
7. Banklardan alınmış kreditlər (7 gündən artıq müddətli olanlar)	-	-	-	-	-	-	-	-	-	-	-
a) Rezident banklar	-	-	-	-	-	-	-	-	-	-	-
b) Qeyri-rezident banklar	-	-	-	-	-	-	-	-	-	-	-
8. Beynəlxalq təşkilatlar daxil olmaqla, digər maliyyə institutlarından alınmış kreditlər	-	-	-	-	-	-	-	-	-	-	-
9. Mərkəzi idarəetmə orqanlarının kreditləri və depozitləri	-	-	-	-	-	-	-	-	-	-	-
10. Bələdiyyələrin kreditləri və depozitləri	-	-	-	-	-	-	-	-	-	-	-
11. Öz ehtiyatları üçün bank tərəfindən alınmış ipoteka kreditləri	-	-	-	-	-	-	-	-	-	-	-
12. Ödəmə müddətli imtiyazlı səhmlər daxil olmaqla, bank tərəfindən buraxılmış subordinasiyalı borc və sair bu qəbildən olan borc öhdəlikləri	-	-	-	-	-	-	-	-	-	-	-
13. Digər passivlər	-	-	1	4,723	-	-	1,132	-	-	-	5,856
14. Kapital	-	-	-	-	-	-	-	-	-	-	-
15. Cəmi passivlər (öhdəliklər üstəgəl kapital)	613,895	66,640	1,368	8,983	500	15,722	1,732	340	132,463	-	841,642

Likvidlik "Qəp"i

(592,287)

381,479

13,180

10,229

43,843

4,671

45,335

73,197

(74,146)

89,925



945

atb.az

valyuta riski

min manatla

Maliyyə aktivləri və öhdəliklər		CƏMİ	MANAT	USD	EURO	Digər
1	Aktivlər	2.048.267	1.211.230	711.881	80.653	44.504
1.1	Nağd və nağd pul ekvivalentləri	31.092	20.061	5.752	4.580	698
1.2	"Nostro" hesablar	12.780	69	8.300	2.990	1.421
1.3	AMB-na olan tələblər	173.528	83.981	89.501	46	-
1.4	Bankın depozitləri	730.269	257.500	357.390	72.995	42.384
1.5	Qiymətli kağızlar	207.078	113.806	93.272	-	-
1.6	Müştərilərə verilmiş kreditlər və lizinlər	828.184	685.475	142.667	42	-
1.7	Kredit təşkilatlarına və digər maliyyə institutlarına verilmiş kreditlər	8.500	-	8.500	-	-
1.8	Törəmə maliyyə alətləri	-	-	-	-	-
1.9	Qısa müddətli maliyyə alətləri	-	-	-	-	-
	İcmallaşmamış şirkətlərdə investisiyalar və maliyyə iştirakı	-	-	-	-	-
1.10	Digər aktivlər	57.882	49.596	8.286	-	-
1.11	Əsas vəsaitlər (amortizasiya çıxılmaqla)	15.657	15.657	-	-	-
1.12	(çıx) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar	16.702	14.914	1.788	-	-
2	Öhdəliklər	1.919.816	1.077.860	716.732	80.888	44.335
2.1	Mərkəzi Bank və dövlət təşkilatlarının banka qarşı tələbləri	-	-	-	-	-
2.2	Kredit təşkilatları və digər maliyyə institutlarından cəlb edilmiş vəsaitlər	390.932	233.642	103.769	22.983	30.540
2.3	Müştərilərin depozitləri	1.489.575	810.765	607.141	57.893	13.775
2.3.1	a) tələbli depozitlər	1.006.973	482.064	453.240	57.893	13.775
2.3.2	b) müddətli depozitlər	482.601	328.701	153.901	-	-
2.4	Subordinasiya öhdəlikləri	-	-	-	-	-
2.5	Borc qiymətli kağızlar	-	-	-	-	-
2.6	Digər öhdəliklər	39.309	33.454	5.822	12	20
3	Balans kapital	128.452	128.452	-	-	-
4	Açıq valyuta mövqeyi əmsali	%-lə ifadə				
4.1	Sərbəst dövrəli valyuta üzrə məcmu AVM	2,4				
4.2	Qapalı valyuta üzrə məcmu AVM	0,1				

faiz riskinə həssaslıq təsnifatı

Aktivlər		Passivlər	
0-3 ay	92.807	0-3 ay	886.784
3-6 ay	91.011	3-6 ay	158.541
6-12 ay	176.208	6-12 ay	44.651
12-24 ay	241.526	12-24 ay	36.109
24-36 ay	159.736	24-36 ay	19.516
36 aydan çox	258.609	36 aydan çox	346.584

GAP		Cumulative GAP	
0-3 ay	(793.978)	0-3 ay	(793.978)
3-6 ay	(67.531)	3-6 ay	(861.508)
6-12 ay	131.557	6-12 ay	(729.952)
12-24 ay	205.417	12-24 ay	(524.534)
24-36 ay	140.221	24-36 ay	(384.314)
36 aydan çox	(87.975)	36 aydan çox	(472.289)

kredit portfelinin keyfiyyəti

min manatla

Kredit portfelinin sektorlar üzrə bölgüsü	Cəmi	Əsas məbləğ üzrə borc													
		Cari	Vaxtı keçmiş günlər												
			1-30 gün	31-60 gün	61-90 gün	91-120 gün	121-150 gün	151-180 gün	181-210 gün	211-240 gün	241-270 gün	271-300 gün	301-330 gün	331-365 (366) gün	1 il və artıq
Kredit portfel, o cümlədən	828.184	773.925	34.005	3.708	1.826	1.105	1.712	722	596	1.157	802	708	598	556	6.764
Biznes	263.186	242.624	16.605	176	91	116	779	4	-	317	17	138	-	10	2.309
İstehlak	351.285	319.787	15.981	3.220	1.544	988	804	717	596	841	785	570	598	546	4.306
Daşınmaz Əmlak	213.713	211.514	1.419	312	191	-	129	-	-	-	-	-	-	-	149
Digər kreditlər	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-

kreditlərin təminat üzrə bölgüsü

min manatla									
Kredit portfelinin sektorlar üzrə bölgüsü	Cəmi	Təminatsız	Nağd vəsaitlə təmin olunan	Qızıl təminatlı	Daşınmaz əmlakla təmin olunan	Daşınar əmlakla təmin olunan	Digər təminatla təmin olunan	Qarantiyalarla təmin olunan	Törəmə maliyyə alətləri ilə təmin olunan
Kredit portfel, o cümlədən	828.184	353.245	170.441	-	299.760	3.701	1037	-	-
Biznes	263.186	10.657,40	163.490,40	-	84.382,95	3.700,92	954,43	-	-
İstehlak	351.285	342.587,21	6.950,92	-	1.664,03	-	82,38	-	-
Daşınmaz Əmlak	213.713	-	-	-	213.712,84	-	-	-	-
Digər kreditlər	-	-	-	-	-	-	-	-	-

kreditlərin təsnifləşdirilməsi

						min manatla
	Məbləğ	Cəmi kredit portfelində xüsusi çəkisi	Yaradılmış adi ehtiyat	Yaradılmış adi ehtiyatın kredit portfelində payı (faizlə)	Yaradılmış məqsədli ehtiyat	Yaradılmış məqsədli ehtiyatın kredit portfelində payı (faizlə)
1. Cəmi kredit portfel, o cümlədən	828.184		6.639	0,80%	15.344	1,85%
1.1. Standart kreditlər	605.331	73,1%	6.639	0,80%		
Qənaətbəxş kreditlər	590.788	71,3%	6.194	0,75%		
Nəzarət altında olan kreditlər	11.381	1,4%	445	0,05%		
Əlavə risklərə məruz aktivlər	3.162	0,4%	-	0,00%		
1.2. Qeyri-standart kreditlər	23.239	2,8%			15.344	1,85%
Qeyri-qənaətbəxş	6.821	0,8%			1.633	0,20%
Təhlükəli	4.161	0,5%			2.276	0,27%
Ümitsiz	12.258	1,5%			11.435	1,38%
1.3. Ehtiyat yaradılmayan kreditlər	199.613	24,1%				

hedcinq alətləri

Xarici valyuta ilə bağlı riskin qarşısının alınması məqsədi ilə istifadə edilən alətlər (hedcinq alətləri)

İstifadə olunan hedc alətləri (svop)

8.500

Hər bir alətin hansı valyutalar arasında aparıldığına dair məlumat

AZN/USD

Hedcinq alətləri:

ATB bank xarici valyuta ilə bağlı riskin qarşısının alınması məqsədi ilə SVOP, FORWARD alətlərindən istifadə edir.

SVOP – eyni məbləğlə iki qarşılıqlı konversiya əməliyyatlarından ibarət bank sövdələşməsidir. Bank müştəridən müəyyən valyutani (onu digərinə konversiya edir) alır, razılaşdırılmış müddətdən sonra onu müştəriyə ilkin valyutada geri qaytarır.

iri kredit tələblərinin məbləği və məcmu kapitala nisbəti

İri kredit tələblərinin məbləği*	İri kredit tələbinin Məcmu kapitala (tutulmalardan sonra) nisbəti (%-lə)
41.666	34%

* "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar"ına əsasən iri kredit tələbi bir borcalana və ya bir-biri ilə əlaqədar borcalanlar qrupuna qarşı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 10 (on) faizindən çox olan kredit tələbidir.

sabit və dəyişkən faizi olan aktiv və öhdəliklərin təsnifatı



Aktivlərin maddələri	Sabit faizlə	Dəyişkən faizlə	Faizsiz
1. Nağd vəsaitlər (seyflərdə, bankomatlarda, valyuta mübadiləsi şöbələrində, yolda)	0	0	31.092
2. AMB-na olan tələblər (məcburi ehtiyat fondu və ya müxbir hesabları)	0	0	173.528
3. "Nostro" hesabları	0	0	12.780
a) Rezident banklara	0	0	5.947
b) Qeyri-rezident banklara	0	0	6.834
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 günədək olanlar)	705.619	0	0
5. Banklar daxil da olmaqla, maliyyə institutlarına depozitlər, cəmi	24.650	0	0
a) Rezident maliyyə institutlarına	5.100	0	0
a1) müddəti çatmamış depozitlər	5.100	0	0
a2) qaytarılma müddəti bitmiş depozitlər	0	0	0
b) Qeyri-rezident maliyyə institutlarına	19.550	0	0
b1) müddəti çatmamış depozitlər	19.550	0	0
b2) qaytarılma müddəti bitmiş depozitlər	0	0	0
6. Əks REPO əməliyyatları üzrə	0	0	0
7. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla qiymətli kağızlara investisiyalar	207.078	0	0
8. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla ticarət üçün qiymətli kağızlar	0	0	0
9. 4-cü sətir üzrə banklararası bazarın qısamüddətli maliyyə alətləri istisna olmaqla, banklara kreditlər	8.500	0	0
a) cari kreditlər	8.500	0	0
a1) Rezident banklara	0	0	0
a2) Qeyri-rezident banklara	8.500	0	0
b) vaxtı keçmiş kreditlər	0	0	0
b1) Rezident banklara	0	0	0
b2) Qeyri-rezident banklara	0	0	0
10. 4-cü sətir üzrə qısamüddətli maliyyə alətləri istisna olmaqla, digər maliyyə institutlarına kreditlər	0	0	0
a) cari kreditlər	0	0	0
a1) Rezident	0	0	0
a2) Qeyri-rezident	0	0	0
b) vaxtı keçmiş kreditlər	0	0	0
b1)Rezident	0	0	0
b2) Qeyri-rezident	0	0	0
11. Müştərilərə verilən kreditlər	807.930	0	0
a) cari kreditlər	807.930	0	0
b) vaxtı keçmiş kreditlər	0	0	0
12. Amortizasiya çıxılmaqla əsas vəsaitlər (bank işində istifadə olunmayan əsas vəsaitlər daxil olmaqla)	0	0	0
13. İcmallaşmamış şirkətlərdə investisiyalar və maliyyə iştirakı	0	0	0
14. Qeyri-maddi aktivlər	0	0	0
15. Digər aktivlər	0	0	51.811
16. (çıx) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar	0	0	0
17. Cəmi aktivlər	1.753.776	0	269.210

sabit və dəyişkən faizi olan aktiv və öhdəliklərin təsnifatı

Öhdəliklərin maddələri	min manatla		
	Sabit faizlə	Dəyişkən faizlə	Faizsiz
1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla), cəmi	1328.877	0	160.698
a) fiziki şəxslərin tələbli depozitlər	63.361	0	72.190
b) hüquqi şəxslərin tələbli depozitləri (bütün cari (qeyri-bank maliyyə institutlarının cari hesabları da daxil olmaqla) və çek hesabları daxil olmaqla)	782.914	0	88.508
c) qaytarılma vaxtı bitməmiş fiziki şəxslərin müddətli depozitlər	84.929	0	0
d) qaytarılma vaxtı bitməmiş hüquqi şəxslərin müddətli depozitlər	397.672	0	0
e) qaytarılma müddəti bitmiş fiziki şəxslərin müddətli depozitlər	0	0	0
f) qaytarılma müddəti bitmiş hüquqi şəxslərin müddətli depozitlər	0	0	0
2. AMB-nın kreditləri	0	0	0
3. "Loro" hesabları (bankların müxbir hesabları)	7.216	0	85.904
a) Rezident bankların	7.216	0	3.921
b) Qeyri-rezident bankların	0	0	81.983
4. REPO əməliyyatları üzrə	0	0	0
5. Banklararası bazarın qazanılmış qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 günədək olanlar)	0	0	0
6. Bankların və digər maliyyə institutların depozitləri	81.840	0	0
a) Rezident maliyyə institutları	81.840	0	0
b) Qeyri-rezident maliyyə institutları	0	0	0
7. Banklardan alınmış kreditlər (7 gündən artıq müddətli olanlar)	0	0	0
a) Rezident banklar	0	0	0
b) Qeyri-rezident banklar	0	0	0
8. Beynəlxalq təşkilatlar daxil olmaqla, digər maliyyə institutlarından alınmış kreditlər	215.973	0	0
9. Mərkəzi idarəetmə orqanlarının kreditləri və depozitləri	0	0	0
10. Bələdiyyələrin kreditləri və depozitləri	0	0	0
11. Öz ehtiyatları üçün bank tərəfindən alınmış ipoteka kreditləri	0	0	0
12. Ödəmə müddətli imtiyazlı səhmlər daxil olmaqla, bank tərəfindən buraxılmış subordinasiyalı borc və sair bu qəbildən olan borc öhdəlikləri	0	0	0
13. Digər passivlər	0	0	0
14. Kapital	0	0	0
15. Cəmi passivlər (öhdəliklər üstəgəl kapital)	1.633.905	0	246.602

Vaxtı keçmiş kreditlərin məbləği və kredit portfelində xüsusi çəkisi

Kredit portfelinin sektorlar üzrə bölgüsü	Cəmi	Vaxtı keçmiş hissə	Xüsusi çəkisi
Kredit portfel, o cümlədən	828.184	20,254	2.45%
Biznes	263.186	3,957	1.50%
İstehlak	351.285	15,516	4.42%
Daşınmaz Əmlak	213.713	781	0.37%
Digər kreditlər	-	-	